

Apellyasiya Şurası

1

Apellyasiya Şurası:

İctimai (ödənissiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.

- **Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası**
- **Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları**

Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası

2

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 761 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Apellyasiya Şurası yaradılmışdır.

Şuranın yaradılmasında məqsəd:

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müraciətlərinə baxılması sahəsində çox pilləliyin təmin edilməsi, mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuralarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmalara bağlı müraciətlər istisna olmaqla) yuxarı orqana şikayətlərin verilməsi mexanizminin tənzimlənməsidir.

Mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları

3

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 762 nömrəli fərmanına uyğun olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları yaradılmışdır.

Şuraların yaradılmasında məqsəd:

Sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslərin özlərinin **sahibkarlıq fəaliyyəti** ilə bağlı mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və onun struktur (yerli) qurumlarının **qərarlarından, hərəkət və ya hərəkətsizliyindən** (korrupsiya ilə əlaqədar hüquqpozmalara bağlı müraciətlər istisna olmaqla) verilmiş **təkrar şikayətlərə** baxmaqdır.

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası

4

Azərbaycan Respublikası Prezidentinin 3 fevral 2016-cı il tarixli, 762 nömrəli fərmanına uyğun olaraq, iqtisadiyyat nazirinin 8 fevral 2016-cı il tarixli, F-11 nömrəli əmri ilə **İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası** yaradılmışdır.

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası - sahibkarlıq fəaliyyəti göstərən fiziki və hüquqi şəxslər tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı **İqtisadiyyat Nazirliyinin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən (korrupsiya ilə əlaqədar hüquqpozmlarla bağlı müraciətlər istisna olmaqla) verilmiş **təkrar şikayətlərə** baxan və ictimai (ödənişsiz) əsaslarla fəaliyyət göstərən kollegial orqandır.**

DİQQƏT !!!

Hər bir mərkəzi və yerli icra hakimiyyəti orqanının və onun struktur (yerli) qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən məhz həmin orqanın Apellyasiya Şurasına müraciət edilməlidir.

Məsələn, İqtisadiyyat Nazirliyinin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyindən məhz İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına müraciət olunmalıdır.

Əksinə, digər mərkəzi və yerli icra hakimiyyəti orqanların qərarlarından şikayət olduğu təqdirdə, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına deyil, aidiyyəti üzrə müraciət olunmalıdır.

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan təkrar şikayətlərə dair meyarlar

6

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurası Nazirliyin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qərarlarından, hərəkət və ya hərəkətsizliyi ilə bağlı aşağıdakı mövzuda **təkrar şikayətlərə** baxır:

- ❖ Lisenziyanın (dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla) verilməsi, dayandırılması, ləğv və ya bərpa edilməsi ilə bağlı qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Kommersiya qurumlarına münasibətdə qrant müqavilələrinin (qərarlarının) qeydə alınmasından imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Sahibkarlıq subyektlərinin müvəkkil kredit təşkilatları tərəfindən təqdim olunmuş investisiya layihələrinin Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına maliyyələşdirilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Bank, bank olmayan kredit təşkilatlarının və kredit ittifaqlarının Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi məqsədilə müvəkkil kredit təşkilatı seçilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan təkrar şikayətlərə dair meyarlar

7

- ❖ Malın mənşə ölkəsini təsdiq edən sertifikatın verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının ixracı zamanı keyfiyyət sertifikatlarının verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Avropa İttifaqı ölkələrinə ixrac edilən yeyinti məhsullarının istehsalı və emalı müəssisələrinə təsdiqedici kodun verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ İnvestisiya təşviqi sənədinin verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Sənaye parklarının rezidentlərinin və sənaye məhəllələrinin iştirakçılarının qeydiyyatına alınmasından imtina olunmasından (hərəkət və ya hərəkətsizlik) təkrar şikayətlərə;

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan təkrar şikayətlərə dair meyarlar

8

- ❖ Sənaye parklarının operatorunun seçilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Sənaye parklarının idarəedici təşkilatı, operatoru və rezidentləri tərəfindən idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların idxalına dair təsdiqedicə sənədlərin verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Antiinhisar qanunvericiliyinin tələblərinin pozulması ilə bağlı aparılan icraat zamanı qəbul edilmiş qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Antiinhisar tənzimlənməsi çərçivəsində təsərrüfat subyektlərinin yaradılması, yenidən təşkili və ləğv edilməsi ilə əlaqədar razılığın verilməsindən imtina olunmasından (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ İnhisarçı müəssisələrin dövlət reyestrinə daxil edilməsi və ya dövlət reyestrindən çıxarılması barədə qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;

İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasında baxılan təkrar şikayətlərə dair meyarlar

- ❖ Nazirliyin strukturuna daxil olan qurumlar tərəfindən sahibkarlıq subyektlərində həyata keçirilən yoxlamaların nəticələri ilə bağlı qəbul edilmiş qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) (inzibati xətlər haqqında işlər üzrə qərarlar istisna olmaqla) təkrar şikayətlərə;
- ❖ “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri pozulmaqla həyata keçirilən yoxlamalardan sahibkar tərəfindən verilən şikayətlərlə bağlı Nazirliyin qəbul etdiyi qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) şikayətlərə;
- ❖ Sahibkarlıq sahəsində aparılan yoxlamalara razılıq verilməsi ilə bağlı Nazirlik tərəfindən qəbul edilmiş qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə;
- ❖ Sahibkarın fəaliyyətinə tətbiq edilən istehsalın və ya malın satışının dayandırılmasına, habelə digər məhdudlaşdırıcı tədbirlərə razılıq verilməsi ilə bağlı Nazirlik tərəfindən qəbul edilmiş qərarlardan (hərəkət və ya hərəkətsizlikdən) təkrar şikayətlərə.

Şikayətin tərtib olunmasına dair tələblər

10

Nazirliyin Apellyasiya Şurasına ünvanlanan təkrar şikayətlərin tərtib olunması ilə bağlı müəyyən tələblərə riayət olunması zəruridir.

a) Şikayət yazılı (o cümlədən elektron) formada tərtib edilməlidir. Şikayətdə aşağıdakı məlumatlar mütləq göstərilməlidir:

- Şuranın adı;
- şikayətçinin soyadı, adı, atasının adı, yaşayış yeri və ya olduğu yer (hüquqi şəxsin adı və hüquqi ünvanı);
- şikayətçinin VÖEN-i;
- şikayətin predmeti üzrə bundan əvvəl Nazirliyin aparatına və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarına edilmiş müraciət (müraciətlər) və alınmış cavab (cavablar) barədə məlumatlar;

Şikayətin tərtib olunmasına dair tələblər

11

- şikayətin predmeti üzrə bundan əvvəl Nazirliyin aparatına və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarına müraciətin (müraciətlərin) edilməsinə səbəb olan hal barədə məlumatlar (o cümlədən, Nazirliyin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının qəbul etdiyi qərarın tarixi, nömrəsi, qısa məzmunu, yaxud hərəkət və ya hərəkətsizliyin məzmunu);
- şikayətçinin tələbi;
- şikayətin tərtib edildiyi tarix;
- şikayəti verən şəxsin imzası (şikayət elektron formada verildiyi hallar istisna olmaqla)
- şikayətə əlavə edilmiş sənədlərin siyahısı.

Şikayətin tərtib olunmasına dair tələblər

12

- b)** Şikayət müraciət edən fiziki şəxsin özü və ya hüquqi şəxsin rəhbəri, yaxud onların səlahiyyətli nümayəndəsi tərəfindən (səlahiyyəti təsdiq edən sənədin surəti şikayətə əlavə edilməklə) imzalanmalıdır.
- c)** Hüquqi şəxs tərəfindən təqdim olunan şikayətə həmin hüquqi şəxsin möhürü vurulmalıdır. Bu tələb rezident və qeyri-rezident hüquqi şəxslərin nümayəndəlik, filial və idarələrinə də şamil edilir. Bu zaman şikayətə müvafiq olaraq nümayəndəlik, filial və idarənin möhürü vurulmalıdır.
- d)** Şikayətin əsaslı olmasını təsdiq edən sənədlərin (dövlət, qeyri-dövlət və yerli özünüidarəetmə orqanlarından alınmış qərar, akt, rəy, məktub, arayış, qəbz və digər sənədlərin) müvafiq qaydada (notariat qaydasında və ya "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə uyğun olaraq) təsdiq olunmuş (buna zərurət olduqda) surətləri şikayətə əlavə edilməlidir.

Qeyd: Yuxarıda göstərilmiş formal tələblərə riayət olunmadıqda şikayət baxılmamış saxlanılır.

BİLMƏK VACİBDİR !!!

13

Beləliklə, İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına şikayət etmək üçün:

- **Şikayət sahibkarlıq fəaliyyəti ilə bağlı olmalı;**
- **Şikayət Nazirliyin aparatının və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarının səlahiyyətləri ilə bağlı, yəni yuxarıda qeyd etdiyimiz meyarlara uyğun olmalı;**
- **Şikayət təkrar olmalı;**
- **Şikayət yuxarıda qeyd olunan formal tələblər uyğun tərtib olunmalıdır.**

DİQQƏT !!!

Sahibkarların özlərinin sahibkarlıq fəaliyyətləri ilə bağlı Nazirliyin İqtisadiyyat Nazirliyinin Apellyasiya Şurasına ünvanladıkları ilk müraciətlər **(yəni təkrar olmayan)** Apellyasiya Şurasında deyil, aidiyyəti üzrə Nazirliyin aparatında və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarında baxılacaqdır.

Sahibkarlar Nazirliyin fəaliyyət istiqamətlərinə aid digər məsələlərlə **(yuxarıda qeyd olunan meyarlara aid olmayan)** bağlı müraciətlərini Nazirliyin Apellyasiya Şurasına deyil, aidiyyəti üzrə Nazirliyin aparatına və ya strukturuna daxil olan və ya tabeliyində olan digər qurumlarına birbaşa ünvanlamalıdırlar.

**İQTİSADİYYAT NAZİRLİYİNİN APELLYASIYA ŞURASI
BARƏDƏ ƏTRAFLI MƏLUMATI**

195-2 NAZİRLİYİN ÇAĞRI MƏRKƏZİNDƏN VƏ
WWW.ECONOMY.GOV.AZ RƏSMİ İNTERNET SƏHİFƏSİNDƏN
ƏLDƏ EDƏ BİLƏRSİNİZ



DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK